

Moldova Milli Statistika Bürosunun mütəxəssisləri Azərbaycanlı həmkarlarının təcrübəsini öyrənmişlər

Avropa Qonşuluq Siyasəti Şərq məkanında ərzaq təhlükəsizliyi üzrə qərarların qəbul edilməsinin yaxşılaşdırılması üçün məlumat sistemləri üzrə Avropa Birliyi (AB) və Ümumdünya Ərzaq və Kənd Təsərrüfatı (FAO) təşkilatının Proqramı çərçivəsində, FAO-nun təklifi və Moldova Milli Statistika Bürosu rəhbərliyinin xahişi ilə 2013-cü il mart ayının 12-14-də Moldova Milli Statistika Bürosunun mütəxəssisləri Bakıda olmuş və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində ərzaq balanslarının tərtib olunmasına dair iş təcrübəsini öyrənmişlər.

Azərbaycan statistiklərinin iş təcrübəsinin öyrənilməsində Moldova Milli Statistika Bürosunun Kənd təsərrüfatı və ətraf mühiti statistikasına şöbəsinin müdiri xanım Yelena Orlova, bu şöbənin müdir müavini xanım Avrora Qarabacan, kənd təsərrüfatında seçmə müşahidələr bölməsinin müdiri xanım Tamara Barqan, Yaşayış standartları statistikasına bölməsinin müdiri xanım Tatyana Sobkoviç iştirak etmişlər.



Üç gün davam edən seminar-təlimə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağirov rəhbərlik etmişdir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Ərzaq təhlükəsizliyi və balansları statistikasına şöbəsinin müdiri Əlisa Zeynallı qonaqlara öz iş təcrübəsi barədə ətraflı məlumat vermiş və geniş müzakirələr aparmışdır: ərzaq balanslarının hüquqi əsasları, ümumi metodoloji qaydalar

və bazar iqtisadiyyatı şəraitində onun əhəmiyyəti; ərzaq balanslarının tərtib olunmasında istifadə edilən məlumatlar və onların əldə edilmə xüsusiyyətləri; bitkiçilik məhsulları üzrə balansların tərtib olunma xüsusiyyətləri; heyvandarlıq məhsullarının balanslarının fərdi xüsusiyyətləri; emal edilmiş sənaye məhsullarının balanslarının tərtib olunma xüsusiyyətləri; seçmə statistik müşahidələrin təşkili, keçirilməsi və icmal məlumatların hazırlanması prosesləri; ərzaq balansları üzrə nisbi kəmiyyətlərin: adambaşına illik və gündəlik istehlak, özünü təminatmə və idxaldan asılılıq göstəricilərinin hesablanması; adambaşına gündəlik istehlak olunan ərzaq məhsullarının keyfiyyət göstəricilərinin: kaloriliyin, zülal və yağ tərkibinin, karbohidratların miqdarının hesablanması mövzuları üzrə iş təcrübəsini qonaqlara çatdırmışdır.

Ondan başqa, Dövlət Statistika Komitəsinin mütəxəssisləri ərzaq balanslarının tərtib olunması ilə əlaqədar yerinə yetirilən işlər barədə qonaqlara ətraflı məlumatlar vermişlər:

- Ticarət statistikasısı şöbəsinin müdiri Rafael Süleymanov xarici ticarət üzrə ərzaq məhsullarının idxal və ixracına dair statistik məlumatların hazırlanması və təqdim edilməsi qaydalarını izah etmişdir;
- Əhəlinin həyat səviyyəsi və ev təsərrüfatlarının tədqiqatı statistikasısı şöbəsinin müdiri Yaşar Paşa ölkədə ev təsərrüfatlarının tədqiqatına dair statistik işlərin təşkili və həyata keçirilməsi, ərzaq balanslarının hazırlanması üçün əlavə məlumatlarla təmin etmə təcrübəsini qonaqların diqqətinə çatdırmışdır;
- Kənd təsərrüfatı və ekologiya statistikasısı şöbəsinin müdir müavini Malik Heydərov kənd təsərrüfatı məhsullarının istehsalına dair statistik məlumatların hazırlanması və təqdim edilməsi qaydalarını izah etmişdir;
- Sənaye və tikinti statistikasısı şöbəsinin müdir müavini Hacıbala Dadaşov emal edilmiş ərzaq məhsullarına dair statistik məlumatların hazırlanması və təqdim edilməsi qaydalarını şərh etmişdir;
- Statistik məlumatların elmi-tədqiqat və layihə-texnoloji mərkəzinin Riyazi statistika şöbəsinin rəisi Yelena Hacıyeva ərzaq balansları üçün əlavə məlumatların hazırlanması məqsədilə keçirilmiş tematik statistik müşahidələr üzrə seçmənin aparılması barədə məlumat vermişdir;
- Baş Hesablama Mərkəzinin aparıcı proqramçısı Sevinc Hacıyeva tematik statistik müşahidələr üzrə ilkin məlumatların kompüterə yığılması, icmal statistik məlumatların hazırlanması və təqdim edilməsi qaydalarını izah etmişdir.

